

D. T. ƏLİYEVA  
Bakı Slavyan Universiteti

## TÜRK, TÜRKMƏN VƏ QAQAUZ LƏTİFƏLƏRİNİN POETONİM SAHƏSİ

**Annotasiya.** Tədqiqat oğuz qrupu türk dillərinə daxil olan türk, türkmən və qaqaузların milli mədəniyyətin ən gözəl ifadəçiləri və daşıyıcıları hesab edilən folklor nümunələrinin və bu sırada lətifələrin leksik bazasının əsasını təşkil edən onomastik vahidlərin (poetonimlərin) sahəsinin öyrənilməsinə həsr edilmişdir. Folklor nümunələri kimi lətifələrin seçilməsi təsadüfi deyildir. Belə ki, lətifələr yeganə folklor nümunəsidir ki, daim yaranır və yaranmaqdadır. Belə yaranış isə adlardakı təkamülü izləmək üçün çox əlverişlidir. Tədqiqatda məqsəd lətifələrdəki poetonimlərin zaman-zaman təkamülə uğramalarının səbəbini və formalarını izləmək, bu prosesdə oxşar və fərqli cəhətlərini aşkarlamaq, aid olduğu xalqın ümumi davranışlarını, məşguliyyətini, insanlara və özünə münasibətini, əqli və emosional keyfiyyətlərini, sosial davranışlarını, mental xüsusiyyətlərini necə əks etdirdiklərini təhlil etməkdir.

**Açar sözlər:** Türk, türkmən, qaqaуз, lətifə, poetonimlər, onomastik sahə

**Ключевые слова:** тюрк, туркмен, гагауз, анекдот, поэтонимы, ономастическое пространство

**Keyword:** Turkish, Turkmen, Gagauz, anecdotes, poetonim's, onomastic space

Oğuz qrupu türklərinə daxil olan türk, türkmən və qaqaузlar saysız-hesabsız ortaç xüsusiyyətlərə malik olduqları kimi, təkcə çəngəfi mövqeləri baxımından deyil, həm də bəzi etnoqrafik xüsusiyyələri ilə də bir-birlərindən fərqlənirlər. Məsələn: türkmənlər Orta Asyanın yerli xalqlarından biri hesab edilirlər və ana dilləri türkmən dilidir. Dini mənsubluqlarına görə sünni-müsəlmanlar hesab edilirlər. Onlar İran, Əfqanistan, Şimali Qafqaz ərazilərində yayılmışlar. Türkənlər bütün dünyada atçılıqla məşğul olan xalq kimi tanınırlar, xüsusən də, axaltəkəlilər. Milli mədəniyyətlərinin əsasında “gəlinə başlıq alınması” əsas yeri tutur. Bütün dövrlərdə türkmən üçün ən müqəddəs şey “çörək”dir. Bu səbəbdən də varlı və kasib olmasından asılı olmayaraq hər bir türkmən buğda zəmisinin yanından keçəndə “bir idisə, min olsun” sözələrini deyir. Əsas içkiləri “yaşıl çay”dır. Bu günə qədər də ailədə və cəmiyyətdə son söz “ağsaqqal”ındır. Hətta dövlət işlərində belə hansıa bölgənin ağsaqqalının sözü əsasdır və sözü pozmaq günah hesab edilir. Düzgünlüyü və sədaqəti üstün tutular da, biçlik və yalana çox hörmətlə yanaşmaları və bu keyfiyyətləri olan adama çox hörmət etmələri onları digər türklərdən fərqləndirir.

Türklər də sünni-müsəlmanlardırlar, öz döyükənlikləri ilə fərqlənirlər. O səbəbdən də özləri haqqında danışan zaman deyirlər: “biz at üstündə doğulub, at üstündə ölərik, özümüz qocalarıq, qılıncımız paslanmaz”. Türkərin Anadoluya ən böyük məskunlaşması

isə Oğuzlar deyə, adlandırılan Səlcuqlu Türkleri vasitəsilə olmuşdur. Alp Arslanın 1071-ci ildə Malazgirt meydən savaşında Bizans ordularını darmadağın etməsilə Anadolu Türkler tərəfindən fəth edilmiş oldu. Böyük Səlcuq İmperatorluğu sayəsində Anadolu türkləşdi və Anadoluda bir Türk dövləti yarandı.

Qaqauzlar ortadoks xristian dininə bağlı kiçik bir türk xalqıdır. Qaqauzların mənşəyi haqqında bir çox tədqiqatçıların bir-birinə zidd olan fikir və mülahizələri mövcuddur. Belə ki, bəzi araşdırıcılar qaqauzların mənşəyini uzlara, bəziləri qara-qalpakkara, bəziləri qıpçaklara, bəziləri də XIII əsrə Anadolu Səlcuq sultanı II İzzəddin Keykavusla birgə Rumeliyə köçmüş olan Səlcuq türklerinə aid edirlər. Hətta bolqar tarixçisi G.D Balaşçevə görə, "Qaqauzlar Anadolu Səlcuq Türklerinin nəvələridir və "qaqauz" adı da Anadolu Səlcuq sultanı II İzzəddin Keykavusun "Keykavus" adından götürülmüşdür". Türkoloq V.A. Moşkova görə isə "Qaqauzlar 1064-cü ildə Dunay çayını keçərək Balkan yarımadasında yerləşən Oğuz Türklerinin nəslindəndirlər".

Bir kökdən olan bu üç xalqın folklor nümunələri də ortaqdır. Bu ortaqlıq özünü daha çox onların adlarında özünü göstərir. Burada hər iki əsas elementi nəzərə almaqla türk, türkmən və qaqauzların milli mədəniyyətinin ən gözəl ifadəcələri və daşıyıcıları hesab edilən folklor nümunələrinin və bu sıradə lətifələrin leksik bazasının əsasını təşkil edən onomastik vahidlərin (poetonimlərin) sahəsinin öyrənilməsinə həsr edilmişdir. Folklor nümunələri kimi lətifələrin seçilməsi təsadüfi deyildir. Belə ki, lətifələr yeganə folklor nümunəsidir ki, daim yaranır və yaranmaqdadır. Belə yaranış isə adlardakı təkamülü izləmək üçün çox əlverişlidir. Tədqiqatda məqsəd lətifələrdəki poetonimlərin zaman-zaman təkamülə uğramalarının səbəbini və formalarını izləmək, bu prosesdə oxşar və fərqli cəhətlərini aşkarlamaq, aid olduğu xalqın ümumi davranışlarını, məşğuliyyətini, insanlara və özünə münasibətini, əqli və emosional keyfiyyətlərini, sosial davranışlarını, mental xüsusiyyətlərini necə əks etdirdiklərini təhlil etməkdir.

Lətifələrin əsas məzmunu satira olduğu üçün burada istifadə edilən onomastik vahidlərə satiranın ifadəsi müəyyən linqvistik prinsiplərə (köçürmə, istisna, kommunikativlik, assosiativlik, distributivlik, ikimənalılıq) söykənir. Məhz bu linqvistik prinsiplər dil vahidlərinin lətifə daxilində hansı üslubi çalarlıq ifadə edəcəyini müəyyənləşdirir. Digər tərəfdən isə linqvistik prinsiplər mətnin qurulmasının mexanizmini təmin edir.

Oğuz qrupu türk xalqları içərisində lətifələri çox az araşdırılan qaqauzlardır. Qaqauz folklorunda lətifələr - cümbüsələr xüsusi yer tutur. Qaqauz lətifələri haqqında A.Moşkov, V.Zajaczkowski, P.Çebotar-Qaqauz, T.Arnaut və başqaları öz tədqiqitlərində çox danışmışlar. T. Arnaut [Arnaut 1996, s. 227–231] qaqauz lətifələri haqqında danışan zaman mövzu baxımından onları 7 qrupa böлür: 1. Din və din adamları haqqında; 2. Dövləti idarə edənlər haqqında; 3. Adət-ənənə ilə bağlı olan; 4. Qonşuluq və dostluq haqqında; 5. Yalançılıq, oğurluq, hiyləgərlik haqqında; 6. Kasıbılıq; 7. Nəsrəddin Xoca haqqında lətifələr.

Alim qaqauz lətifələrinin qəhrəmanları haqqında danışan zaman isə Nəsrəddin, Şalvar Kosa, Balakir, Qanış, Yalanı Petrinin adlarını sadalayır. Bu antroponimlərin hər biri isə qaqauzların dil təfəkkürünün, milli-mədəni xüsusiyyətlərinin daşıyıcılarıdır. Qaqauz lətifələrinin onomastik sahəsinin əsas hissəsini etnonimlər tutur ki, bunlar da daha çox qaqauzlarla digər etnosların müqayisəsini vermək, müqayisə aparmadan hansısa bir etnosun özəl xüsusiyyətlərini açmaq məqsədi ilə işlədilirlər.

Lətifələr, XIII əsrən etibarən Mövlananın məsnəvisi, Aşıq Paşanın "Qəribnaməsi" kimi dini, əxlaqi və təsəvvüf mahiyətli əsərlərdə geniş yer almağa başlayır. XVI yüzildə

“lətifə” sözünün “fikra” karşılığında istifadə edilən ədəbi bir terminə çevrildiyini görürük. Bu dövürdə onların toplanıb yazıldığı məcmualara “lətaif” adı verilir. XIX əsrin sonlarına doğru çap olunan kitabların üz qabıqlarında “lətaif” adının yerində “fikarat” (fikralar) da yer almağa başlayır. Bu gün türk elmi ədəbiyyatında bütün lətifələr “fikra” adı ilə tanınırlar.

Türk lətifələrində istifadə edilən onomastik vahidlərin yuxarıda göstərilən principlərlə üslubi ekspressivliyinin, mətndə istifadə məqsədinin təhlili aşağıdakı formaları müyyənləşdirməyə imkan verdi:

1) onomastik vahid vasitəsilə xalqın ümumi məşguluyyəti əks etdirilir - *Yıllar önce Senirkent'ten bir grup esnaf, kuru üzüm satmaya Şuhut tarafına gitmişler, köyleri gezerken yol üzerinde bir tekkeye rastlamışlar. İçlerinden birisi: "Arkadaşlar, siz gidedurun; ben arkadan yetişirim." deyip tekkeyi ziyarete gider. Yatırın başındaki erbileri, pulluları, yazmaları toplar. Gittikleri her köyde, bir yandan alış-veriş yaparken bir yandan da köyün gelin olacak kızlarına erbi, pullu, yazma dağıtır. Hatta birkaç tanesini de Senirkent'e döndüklerinde karısına hediye eder. Gel gelelim evin hanımı böyle hediyelere falan hiç alışık değildir. Kafasına kilçık kaçınca kocasıyla beraber gidenlerden birine sorar. "Ya Ağabey bu herifin şimdiye kadar hediye diye bir sümüklü yağlığını (mendilini) bile görmediydi; bu da neyin nesidir?" "Valla ne bileyim ben kızım." demiş kocasının arkadaşı. "Gezdiğimiz köylerde bir tekkeye vardiydi, senin herif de azıcık geride kalıp tekkede Şeyh Hazretlerini ziyaret ettiydi. Ne olduysa ondan sonra oldu. Seninki bir kucak erbi, pullu, yazmayla geldi. Sana verdiklerinden, epeyce de köyde gelin olacak kızlara dağıttı. Keramet Şeyh'te mi yoksa senin herife mi bilmem gayri..."*

2) onomastik vahid vasitəsilə xalqın insanlara münasibəti əks etdirilir;

*Ben de Müslümanların papaziyim! (türk lətifəsi) - Merhum Yusuf Hoca (Akkülâh), Balikesir'in Manyas kazasına gittiğinde "Kazaklar Kilisesi"ni gezmek ister. Ancak kapıdaki bir görevli onu içeriye almak istemez. Hoca bunun üzerine görevliye sorar: -Sen kimsin?*

*-Ben, der, kapıdaki papazım!*

*Yusuf Hoca kendinden emin bir şekilde gülümser ve cevap verir: -İyi ya işte, yabancı değilmişiz... Ben de Müslümanların papaziyim!*

3) onomastik vahid vasitəsilə xalqın əqli keyviyyətləri əks etdirilir. Bu həm antroponimlər, həm də toponimlər vasitəsilə ifadə edilir:

a) antroponim vasitəsilə - *"Çakmak Mehmet, askerde eğitim arşında dinlenirken arkadaşlarıyla sohbete dalar, şakalaşırlar. Eğitim çavuşunun kendilerini izlediğinin farkında değillerdir. Çavuş, fazla gürültüden hoşlanmamıştır. Derhal askerleri yanına çağırır ve soru sorar. Sıra Çakmak'a geldiğinde: -Çabuk komşularımızı say bakayım! Tabiî ki çavuşun kastettiği, Türkiye'nin komşularıdır. Ancak Çakmak, bunu bilecek durumda değildir. Hiç cevap vermemekten iyidir, düşüncesiyle, esas duruşta ve yüksek sesle mahalle komşularını sayar, geçer: -Sağında Bici Alisi, solumda Bisseli Âmat, önumde Turan okulu, arkamda Sügümün Memedeli!"*

b) toponim vasitəsilə - *"Popa çayı – çökek (türk lətifəsi) - Senirkent dışına daha önceden hiç çıkmamış Senirkentli bir genç, birkaç arkadaşı ile birlikte Afyon'a posta dağıticiliği imtihanına gider. Sözlü imtihandan kendince bütün soruları bilmiş olmanın keyfi ve gururuya çıkan gence, kapıda bekleyen arkadaşları merak ve heyecanla sorarlar: -Nasıl geçti? Ne sordular? Bilebildin mi?*

*Delikanlı, kendinden çok emin ve neşeli bir tavırla cevap verir: -Valla çok kolay sordular... Ben de hepisini bildim... Mesela, Türkiye'nin en uzun nehri neresidir?*

*dediler, ben hemen POPA ÇAYI diye cevap verdim. Eğer bi de memleketin en çukur yeri neresidir? diye soraylarıdi cevabım hazırı, ÇÖKEK deyip geçivecedim..."*

Popa çayı- Sinirkənddən keçən, vaxtilə çox güclü, indi isə suyu azalmış çaydır. Çökek isə Sinirkəndin Ulubəy deyilən yerində yerləşən və haqqında çoxlu qorxulu rəvayətlər danişilan dərin bir çuxurdur.

4) onomastik vahid vasitəsilə xalqın sosial davranışları əks etdirilir - *Anlatacağımız hadise, Şeyh Dağıstanlı Mustâefendi Hazretleri'nin türbesinde geçer. Kim bilir hangi sıkıntısı için Şeyh'ten yardım istemeye giden birkaç Senirkentli kadın dua ederken, Şeyh'in yattığı sandukanın içinden bir ses duyarlar: -Ben Dağıstanlı Hacı Mustâefendi... Kore'ye Türk askerleriyle beraber harbe gidiyorum. Bir yıl gelmeyeceğim. Şavkolların Deli Âmad'ı vekil bırakıyorum... Hadi hayırlısı... Bindik bir alamete, gidiyoz giyamete, Benden selam söyleyin, Şavkolların Deli Ahmet'e... Kadınlar, bu olağanüstü durumdan çok etkilenirler. Şavkolların Ahmet amcanın evine ellerinde börekler, çörekler, tavuklar, kuzularla giderler. Doğrusu bu ilgiden karısı memnundur, ancak sebebini bilmədiği için biraz rahatsızıdır. Kadınların anlattıklarına da inanmaz. Merak edip bir gün kocasına sorar: - Yahu Ahmet Efendi, memlekette birçok derin hoca varken Şeyh Hazretleri niye seni işaret etti acaba? Ahmet kaşlarını çatarak karısına seslenir: -Sana ne be kadın! Sen koskoca Şeyh'ten daha mı iyi bileceksin? Onun da bir bildiği vardır elbette."*

5) onomastik vahid vasitəsilə xalqın mental xüsusiyyətləri əks etdirilir.

*Azrail de izne çıkışınca (TÜRK LÂTİFƏSİ) - Tesadüf bu ya, Koca caminin üstündeki sokaklardan birinde, sırayla her hafta bir evden bir yaşı Allah'ın rahmetine kavuşur. Birer hafta süreyle kendinden önceki evlerden üç komşusunu kaybeden Ali Emmi, sıranın kendisine geldiğini, Azrail'in yakınlarda dolaştığını düşünerek, karısını da alır, bir haftalığına büyük oğlunun yanına gider.*

*Aradan bir hafta geçer, Ali emmi artık tehlike geçti diye Senirkent'e döner. Tabii ki merak ettiği ilk şey, komşusunun ölüp ölmədiğidir. Daha kendi evine adımını bile atmadan komşusunun kapısını çalar. Komşu hayatı ve çok sağlıklıdır. Ali emmi sorar: - Yokluğunmda beni arayan soran oldu mu hiç?*

*Komşusu da müzip adamdır. Onun niye kaçtığını da farkındadır: -Valla birisi geldi, seni sordu. Kendisi burda yok deyince "Şöyledi Ali Efendiye, ben de bir haftalığına izine çıktım, gelince görüşürüz!" dedi, getti.*

*Ali Emmi telaşla karısına seslenir: -Giz Aşa! Valizi boşaltma, kapıları birey kitle, hemen aşşaya gel! Biz bi hafta da güccük oğlanın yanına varıp gelelim!"*

Gördüğümüz kimi, türk lətifələrində antropoimlər zəngin üslubi çalarlarda çıxış edə bilirlər, onlar təkcə hansısa tanınmış bir lətifə qəhrəmanını və ya real şəxsi bildirmir, həm də lazım olan mənanın çatdırılması üçün vasitələrdən birinə çevrilir.

Böyük türk dövlətlərindən biri olan Türkmenistan tarixin dərinliklərindən günümüzə uzanan bir mədəni mirasa sahibdir. Türkmenlər tarix boyunca bir çox dövlətlər qurmuş və sosial, iqtisadi, siyasi baxımından yeni şərtlərə uyğunlaşmışlar. Tarix boyunca bir çox sahədə yaşam tərzlərinin dəyişməsinə baxmayaraq, Türkmenlər mədəni miraslarını qorumağı və yaşatmayı bacarmışlar. Türkmen mətnlərinin uzun bir inkişaf yolu keçməsini və bu uzun müddətdə öz qədim ənənələrini qoruyub saxlaya bilməsi baxımından istər dilçilər, istərsə də ədəbiyyatşunaslar üçün zəngin material verir. Bu sırada Türkmen lətifələri digər turkdilli xalqlara məxsus lətifələrdən fərqlənir.

Türkmen dilində mövcud olan və "yomak", "şorta söz", "anekdöt", "değisme" terminləri ilə tanınan lətifələr xarakterinə görə fərqlidirlər.

“Şorta sözlər” türkmən dilində daha aktivdir. Qısa və məzmunludur. Daha çox “biri”, bunlardan biri” ifadələri ilə başlayır. M. Kılıç şortalar haqqında danışan zaman “şort” sözünü belə izah edir: “Şort - “kəsib atmaq, kesdirmədən söyləmək” mənasında işlədir ki, Anadolu Türklərində “Fıkra” və “latifə” ilə eyni mənada istifadə edilir [Kılıç, 1979]. Tanınmış bir adamın özəl bir sözünü, kəskin cavabını həqiqi və həqiqətə yaxın bir formada danışmağı türkmənlər şorta söz adlandırmışlar. “Yomak”lar isə türkmən folklorunda lətifəni bir başqa formasına verilən addır. Bir şeyi başqa bir şeyə bənzədərək söylənən sözlərdir. Bu mətnlərin birinci hissəsi sual, ikinci hissəsi isə sualın cavabıdır. Türkmən toylarında bu lətifə formasından yarışma – “yomak atışma” formasında istifadə edilir.

Türkmən lətifələri çox zəngin antroponimik sistemə malikdir. Türkmən dilçiliyində antroponimlər onomastik vahidlərin ən çox araşdırılan bölmələrindən biridir, tədqiqi səviyyəsinə görə isə yalnız toponimlərlə müqayisə oluna bilərlər. Bu gün türkmən onomaloqlarının daha çox diqqət ayırdıqları bədii mətnlərdə antroponimlərin funksional baxımdan öyrənilməsidir. Maraqlıdır ki, tədqiqatların demək olar ki, hamısında bədii mətnlərdə şəxs adlarının funksiyasından danışılan zaman onlar ümumi şəxs adları qrupundan təcrid edilməklə yanaşı, uydurma (şifahi xalq ədəbiyyatı nümunələrində isə onlar daha çox mifonim adı ilə tanınır) və real olmaqla (ənənəvi formada) iki qrupda təhlil edirlər. Təbii ki, bədii əsərdəki şəxs adlarını real mühitdən təcrid edərək öyrənmək o qədər də düzgün deyil. Çünkü istənilən bədii əsərdəki real adlar oxucunun əsərdən kənar mühitdə gündəlik qarşılaşlığı adlardır və onların bədii əsərdəki funksionallığı əsərin aid olduğu xalqın dünyaya baxışının ifadəsidir. Belə hal daha çox yazılı ədəbiyyatın onomastik sahəsinin öyrənilməsi üçün xarakterikdir. Maraqlıdır ki, müasir tədqiqtlarda bu xüsusiyyət qismən də olsa nəzərə alındığı üçün real adların içərisində allyuziv antroponimlər də yer ayrılır. Allyuziv antroponimlər onomastik realilərdirlər. Onomastik realilər isə öz məzmunları ilə dil daşıyıcılarının dil və mədəniyyət haqqında biliklərinin bir hissəsinə daxildirlər. Məsələn; xalq qəhrəmanı Koroğlunun adı – allyuzivdir. O bütün türk xalqlarının yaddaşında azadlığın carçası, kasıbların himayədarı kimi ifadə olunur. Ortaq allyuziv adlardan başqa fərdi allyuziv adlar da mövcuddur ki, bu adlar yalnız bir xalqa məxsus şəxsi tanıdır. Bu obraz ortaq mövqedə dayanıb hamiya aid ola bilmir. Qeyd edək ki, allyuziv xüsusiyyət tək dastan və nağıl antroponimləri üçün deyil, lətifələr üçün də xarakterikdir. Məsələn; Molla Nəsrəddin bütün türk xalqlarının lətifələrinin baş qəhrəmanıdır və o allyuzivdir. Hazircavab, ağıllı insan sınavlıdır. Lakin türk xalqlarının lətifələrində və bu sıradə türkmən lətifələrində allyuziv mövqedə dayanan və fərdi (yalnız bir xalqa aiddir) xasusiyətə malik olan antroponimlər də mövcuddur ki, bunlardan da biri “Aldar Kosa”dır. O, kasib ikən çox varlı, acizlərin, kasıbların, əlacsızların havadarı, ağlı ilə qolu güclülərə qələbə çalan bir türkməndir. Türkmenlər özlərinin çox hörmət etdikləri yalan və firıldaqçılıq kimi keyfiyyətləri Aldar Kosanın üzərinə köçürmüslər. Türkmen lətifələrində o, tək insanları deyil, hətta Şeytanı belə aldadır: “Padısah Aldar Kosanın “Niyə sənin saqqalın, biğin yox?” deyə soruşaraq onun kosalığınalağ etmək istər. Aldar Kosa “Annem Allahdan qız, atam oğul istəmiş, ikisinin istəkləri qəbul olmuş, beldən aşağıdır kişi, yuxarısı isə qız. Ona görə saqqalım və bıyığım çıxmaz padşahım” demiş”.

A. Marqulan Aldar Kosa ilə bağlı nağıl və lətifələri oğuz-qıpçaq dövrünə (VI-XII) aid edir [Смирнова 1953, 84]. Elmi baxımdan “Aldar Kosa” obrazı istər türkmən, istərsə də digər türkoloqlar tərəfindən çox az araşdırılıb. Yalnız V.A.Qordlevski öz tədqiqatında Aldar Kosanı yada salmış və onu türk əfsanlərinin digər qəhrəmanları ilə müqayisədə nəzərdən keçirmişdir [Невский, 2003, 44]. Boris Privaliv isə Aldar Kosanın real bir

qəhrəman olduğunu sübut etməyə çalışmış və onunla bağlı əfsanə və rəvayətləri toplamışdır. Fikrimizcə, Aldar Kosa Orta Asiya türkləri üçün orta olan bir obrazdır.

Maraqlı bir fakt ki, Aldar Kosa ilə bağlı istər nağıllar, istərsə də lətifələr Sovet dönməndə daha çox çap olunmağa, müxtəlif filmlər, cizgi filmləri çəkilməyə başlandı və belə hesab edilirdi ki, Aldar Kosa Sovet ideologiyasına uyğun bir obrazdır. Bu obrazla bağlı nağıllar və lətifələrin yayılma arealı çox genişdir. Qazax, Qırğız, Özbək, Tacik, Türkmen, Tatar, Başkird, Kırım və Azərbaycan ərazilərində onunla bağlı mətnlərin yayılma arealını əks etdirir və orta Asiya türkləri arasında Molla Nəsrəddin qədər məşhur olduğu kimi, onun hansı xalqa aid olduğu barədə də mübahisələr coxdur. Məsələn, qazaxlar onun mənşəcə qazax, özbəklər özbək, türkmənlər türkmən, qaraqalpaqlar isə qaraqalpaq olduğunu sübut etməyə çalışır və hətta anadan olduğu yeri göstərməyə çalışırlar.

Aldar Kosa lətifələrdə tək deyil, onunla paralel şəkildə biz Çirənşə Xətib, Dazca bala (Kəloglan), Kurnaz oğlan, Şik Bermes Şıqaybay, Alaşa Xan, Şeytan, Aldan, Muxtar kimi obraz adları ilə qarşılaşırıq.

Türkmən lətifələrində allyuziv antroponimlərə *Məmməd Azar Ağa*, *Qarri Ata*, *Durdı Kılıç*, *İşanqulu Kekeç*, *Ata Mərgən Köpək*, *Ata Salih*, *Keymir Kor*, *Niyaz Vəli (Kor Qarı)*, *Vəli Qurban Seyidqulu Aqa*, *Samsık Nazarqulunu* da aid etmək olar. Türkmenistanın ayrı-ayrı ərazilərində müxtəlif adlarla tanınan xalq humoru qəhrəmanları, yaxud bu nümunələrin yaradıcısı və ifaçıları (söyləyiciləri) yaş fərqlərindən asılı olmayaraq lətifələrin məzmununa və janr özünəməxsusluğuna təsir edə bilməmişlər. Məhəlli türkmən lətifələrinin mahiyyətində, məğzində dayanan xalq gülüşü, xalq satira və humoru folklorun əksər janr və növlərində geniş yer alsa da, regional bəzəmələrdə zirvə nöqtəsinə yüksəlmiş, onun genetik mahiyyətinin zənginləşməsində əhəmiyyətli rol oynamışdır. Məhz bu səbəbdən də xalq arasından çıxan obrazlar tarixi şəxsiyyətlərin özlərindən sonra dərin izlərlə insanların yaddaşlarına həkk olunmuş tarixləri ilə allyuzivliyi qazana bilmışlər.

Allyuziv adlardan fərqli olaraq bədii mətnləki digər adlar kontekstə uyğunlaşdırılmış adlardır. “*Bir gün Garasatlyk bazardan ýagsy bir ädik (ayaqabı) alyp gelen. Ädik onuň kakasy Yaňrasatlygyň göwnüne ýarap, ogluna: - Şu ädigiňi maňa bersene, oglum - diýipdir*” (türkmən lətifəsi).

Onda ogly aydýar: — Meniň saňa bir şertim bar, şony bitir-de alay. Daryny deşip, onuň deşiginden bugday dänesini geçirde, ädigi bir köpük bermän alay – diýipdir” (türkmən lətifəsi).

Göründüyü kimi, allyuziv adların bədii mətnlə funksionallığı ilə adi antroponimlərin funksionallığı bir-birindən fərqlənir. Belə ki, birinci tip adların bədii mətnlə istifadəsi zamanı onun funksionallığına milli yaddaşdakı məlumat bazası çox təsir edir. Bəzən, bu məlumat məqsədi o qədər üstələyir ki, mətnin ümumi məqsəddən tamamilə uzaqlaşmasına səbbə olur. Çünkü oxucu birinci frazada yaddaşında olan informasiyaya istinad edir, məqsədi isə bəzən ikinci, hətta üçüncü fazada ya görə bilir, ya da heç görmür. Bu səbəbdən də, yazılı ədəbiyyatda belə adlardan (tarixi şəxslərin və tarixi qıhrəmanların adlarına) istifadəyə çox ehtiyatla yanaşırlar. Qeyd edək ki, allyuziv adlar və başqa cür desək, onomastik realilər çox böyük ekstralinqvistik məlumat malikdirlər. Lətifələrdəki digər bədii obrazlar isə qaranlıqda qalır və köməkçi mövqedə dayanırlar. Amma bu o demək deyil ki, adi antroponimlər türkmən lətifələrində satirayarakıcı vasitələrə çevrilə bilmirlər. Türkmen lətifələrinin satirayarakıcı vasitələr baxımından təhlili göstərdi ki, bəzən bu mətnlərdə antroponimlərin müxtəlif dil vahidləri ilə yanaşı işlədilməsi nəticəsində həmin adların daxili konnotasiyası artır.

*“Matematika mugallymlarynyň maslahatyna gatnaşy'anlardan biri Aga diýen mugallymyň ýanyна barypdyr-da: — Ýaşuly, ýaman görmeseňiz, men sizden bir zat soramakçy. Siziň öz adyňyz Aga. Ýaşyňzyň hem elliden agandygyny göz öňünde tutup, hormat üçin size ýene «aga» diýmeli bolýarys. Şeýlelikde biz size iki gezek «aga», ýagny Aga aga diýmeli bolýarys. Munuň özi, birhili, gelşiksizrak dälmi? - diýipdir.*

*Gapdalda bu gürrüňleri diňläp duran bir mugallym: — Eger «Aga aga» diýmekligi gelşiksiz hasaplaşaň, onda indiden beyläk «Aga kwadrat» diýäymeli bor-da – diýipdir*. Bu lətifədə “Ağa” antroponimində “kvadrat” sözünün köməkliyi ilə müsbət konnotativlik qazanır.

Türkmən lətifələri çox zəngin toponimik sahəyə malikdirlər. Bu toponimlərin türkmən lətifə mətnlərində funksiyası təkcə obrazın yaşadığı yeri və ya hadisələrin cərəyan etdiyi məkanı göstərmək deyil. Onlar mövzudan və məzmundan asılı olaraq fərqli üslubi mövqelərdə çıxış edirlər. Məsələn: *“Seksen ýaşynda siňek. Bableymun oba Türkiye serhedine bitişik bir türkmen köyüdür. Bir gün Türkiyeden bir helikopter serhet gözegçiliği etýärkä muny görän Bableymun oba halgy düzülipdir acaba bu ujan haýwan nämədir diýen soramaga başlapdyrlar. Kimi garga, kimi toydur diýipdirler; in Gowys Muhtara soralım bilse Muhtar bilyär muny diýipdirler. Muhtar çaklapdyr çaklapdyr, bolsa bolsa seksen ýaşynda siňek bu diýipdir”*. Bu nümunədə həm hadisələrin baş verdiyi məkan, həm helikopteri görən camaatin hansı köydən olduğu, həm həmin köyün yerləşdiyi ərazi, həm də bu yerdə yaşayan xalqın nə qədər geridəqalmış, dardüşüncəli olmaları Bableymun və Türkiyə toponimləri vasitəsilə açıqlanır.

*“Zevzür guşy. Kadilar obanda bir çerçinin maşynyndan bir patlican düşipdir we maşyn patlicanın üsti bilen geçmiş barha elenipdir patlican. Obadaş düzülipdir bu ölen haýwan nämədir diýen başlapdyrlar dalaşa. Tabyn bilememişler, Muhtara soralım. Muhtar dana bir adamdyr bilyär diýipdirler. Muhtar muny bilmeyecek näme bar? Zevzür guşy diýipdir”*. Bu nümunədə də biz Kadılar kəndinin eyni üslubi mövqedə durduğunu müşahidə edirik. Qeyd edək ki, hər iki toponim bu gün türkmənlərin nə etrap – kənd adları, nə oba adları, nə də yer məzmunlu digər adlar içərisində yodur. Çox güman ki, hər iki toponim ya uydurulmuş, ya da arxaikləşmişdir.

Türkmən lətifələrində toponimlər bəzən xalqın dünyagörüşünü, biliklərini eks etdirmək üçün bir üslubi vasitə kimi çıxış edirlər: *“Bir oğlan obadan şähere okamaga gelipdir. Geografiya mugallymy ondan ekzamen almakçy bolupdyr. Mugallym kartany görkezip, okuwçydan: — Moskwany taparmyň? - diýip sorapdyr. Okuwçy: — Ýanyma birini goşup iberäymeseňiz, tapyp bilmen, şu ýere hem ýoldaşlarym bilen bile geldim - diýip, jogap beripdir”*.

*Nəticə*. Yuxarıda deyilənlərdən belə nəticəyə gələ bilərik ki, lətifələrin əsasında insan durur. Hər lətifənin əsasını bir hadisə və bu hadisə içində yer alan şəxslər təşkil edir. Lətifə qəhrəmanı xalqın zəkasını, ədalət duyğusunu, hazırlıcağlığını, məntiq gücünü, ağlını, məlumatını və yetkinliyini təmsil edir. Amma kontekstdən və nitq situasiyasından asılı olaraq antroponimlər mədəni məna daşıyan kod qazana bilirlər. Linqvokulturoloji mövqedən yanaşdıqda, antroponimlər bədii mətn daxilində mədəniyyətin verbal işarələrinə çevrilirlər. Dil daşıyıcıları reflektiv formada mətnlə ad arasında mədəni referensiya yaradırlar ki, bunun da əsasında təbii dil dayanır. Bu zaman dil daşıyıcıları üçün mədəni baxımdan əhəmiyyətə malik olan, milli-özünəməxsusluqları özlərində ifadə edən sözləri tanımaq çətin olmur. Qeyri dil daşıyıcıları üçün isə xüsusi isimlər bağlı məlumat bazasıdır. Bu gün antroponimlər daha çox hərəkətdədir və

mədəniyyətlərarası kommunikasiyada onlar həm məna, həm də istifadə baxımından daha çox genişlənir və dərinləşirlər. Deməli, antroponim oxucu üçün yad mədəniyyətə malik olan antroponim onda mədəniyyətlərarası yaddaşı oyadır ki, bunun da nəticəsində o, həmin mədəniyyət haqqında oxuduqları, eşitdikləri və gördüklorinə əsasən öz nəticəsini çıxaracaq. Lətifələr digər folklor nümunələrindən çox fərqlənilirlər. Belə ki, onların məhz əyləndirmək, güldürmək məqsədinə xidmət etməsi, qısa və yiğcamlığı, gülüş hədəfini qorumaqla asan tərcümə olunmaları səbəbindən daha sürətlə yayılır və bu prosesdə də milli çalarları özləri ilə daşımış olurlar.

### ƏDƏBIYYAT

1. Arnaut T.Gagauzlar'da Fıkralar ve Nasrettin Hoca // Uluslararası Nasreddin Hoca Bilgi Şöleni (Sempozyumu) Bildirileri, 24–26 Aralık, 1996 İzmir, Atatürk Kültür Merkezi Yayımları, Ankara, 1996, S. 227–231
2. Halmuhammedov Ş. Türkmen Halk Yumorunuñ ve Satirasınıñ Canr Özbolışlılığı. Aşgabat: İlim Neşiryatı, 1977: 51
3. Невский Б. Вперед в прошлое. Робин Гуд. Мир фантастики. Москва: 2003, 44
4. Смирнова Н.С. Об источниках и вариантах казахского героического и сказочного эпоса // Вести АН КазССР, 1953, 84

### РЕЗЮМЕ

Статья посвящена анализу ономастического пространства тюркских, туркменских, и гагаузских анекдотов. Под ономастическим пространством понимается сумма собственных имён, которые употребляются в языке данного народа для наименования реальных, гипотетических и фантастических объектов. Соответственно ономастическим пространством анекдотов следует считать совокупность всех поэтонимов, которые встречаются в художественном тексте. Границы ономастического пространства в поэтической ономастике могут быть расширены за счет объединения по определенному временному срезу. Более широкое представление о границах ономастического пространства дает анализ совокупности поэтонимов конкретной национальной художественной литературы и в том числе анекдотов.

### SUMMARY

This article analyzes the onomastic space Turkish, Turkmen and Gagauz anecdotes. Under Onomastic space refers to the amount of proper names, which are used in the language of a people for the name of the real, hypothetical and fantastic. Accordingly Onomastic space anecdotes should be considered as the totality of all poetonomov that occur in a literary text. The boundaries of onomastic space of poetic onomastics can be enhanced by combining on a particular time slice. Greater understanding of the boundaries of onomastic space gives an analysis of the aggregate poetonim's specific national literature, including jokes.